

İşiqlı sabahlar üçün, parlaq bir gələcək üçün,
çiçəklənən millət üçün, səsi dünyaya yayılacaq bir
gənclik üçün, **düşünərək yaşayınlar üçün**, xoşbəxt bir
ailə üçün, sevinci qəlblər üçün, gülən üzlər üçün,
həyat səhifələrimizi parlaq imza sahiblərinin
qələmi ilə yazmaq üçün

parlaq inzalar

Kitabın sahibi: _____

Oxu tarixi: _____

Ürək ver:     

ŞAHMAT

ŞTEFAN SVAYQ

Alman dilinden tərcümə:

Çerkəz Qurbanlı



Koordinator: Amin
Redaktor: Toğrul MUSAYEV
Korrektor: Turac ELDARQIZI
Yekun oxunuş: Zülfü XƏLİLOV
İllüstrator: Akif QAYNAR
Tərtibatçı: İsmayıł SÜLEYMANLI
Cildin dizayneri: Ramin HƏSƏNƏLİZADƏ

Stefan Zweig
SCHACHNOVELLE

Ştefan Svayq
ŞAHMAT

Bakı, "Parlaq İmzalar" Nəşriyyatı – 2023, 112 səh. / II nəşr

© Gottfried Bermann Fischer / 1943

© Parlaq İmzalar MMC / 2020

Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayılmışması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 90
Yoldaş seriyası | 11



www.parlaqimzalar.az
info@parlaqimzalar.az
  /parlaqimzalar
0559697259 / 0559897259

Mətbəə: "AVE PRİNT" MMC
Çap tarixi: 31.10.2023
Sifariş: 04(29)/23

Ştefan Svayq 1881-ci il noyabrın 28-də Vyanada anadan olub. 1901-ci ildə şeirlərinin toplandığı “Gümüş simlər” kitabı dərc olunub. Yaradıcılığının ilk illərində Bodlerdən, Pol Verlendən, Emil Verxarndan tərcümələr edib. Avropanın müxtəlif ölkələri ilə yanaşı, Hindistana, ABŞ-a, Kubaya səfərlər edib. 1934-cü ildə Zaltsburqdakı evində aparılan qanunsuz yoxlamadan əsəbiləşən yazıçı vətənini tərk edib. Svayq, demək olar, bütün yaradıcılığı boyu mühəribə əleyhdarı, pasifizm tərəfdarı olub. Buna görə də Avropanı çənginə alan mühəribələrin tövərtdiyi faciələrə mənəvi cəhətdən tab gətirə bilməyən yazıçı 1942-ci il fevralın 22-də öz yoldaşı ilə birlikdə Braziliyada intihar edib.

Svayq dünya ədəbiyyatında daha çox novellaları və tarixi-bioqrafik əsərləri ilə məşhurdur: “Şahmat”, “Amok”, “Məcburiyyət”, “Rotterdamlı Erazmın zəfər təntənəsi” və faciəsi”, “Maria Stüart” və s.

Çərkəz Qurbanlı 1941-ci il yanvarın 20-də Qərbi Azərbaycanın Pəmbək mahalının Saral kəndində anadan olub. 1960-1965-ci illərdə M. F. Axundov adına ADPDİ-nin Qərbi Avropa fakültəsinin Alman dili şöbəsində təhsil alıb. 1966-ci ildə elə həmin universitetdə müəllimlik fəaliyyətinə başlayıb. 2004-2008-ci illərdə ADU-nun Alman dili fakültəsinin dekanı vəzifəsində çalışıb.

Tanınmış tərcüməçi, alim Məhəmməd Əsəd bəy, Frans Kafka, Ştefan Svayq və Qöte kimi məşhur yazıçıların əsərlərini alman dilindən ana dilimizə tərcümə edib. Ç. Qurbanlı Frans Kafkanın əsərlərinin tərcüməsinə görə Avstriya hökumətinin mükafatını alıb. O, alman dili ilə yanaşı, rus, türk, ingilis və erməni dillərini də biliirdi. Çərkəz Qurbanlı 2014-cü ildə Bakıda vəfat edib.



Gecəyarısı Nyu-Yorkdan Buenos-Ayresə yola düşən böyük sərnişin gəmisində son saatın adı çaxnaşması, get-gəli hökm sürürdü. Qurudakı qonaqlar basabasda dostlarını yola salır, papaqlarını yanpörtü qoymuş teleqrafçı oğlanlar qışqıra-qışqıra müxtəlif adlar çekib ümumi otaqlarda vurnuxurdular; çamadanlar, güllər daşınıb gətirilirdi, uşaqlar böyük həvəslə, qaça-qaça pillələri enib-qalxırdılar, orkestr da aramla çalmağındaydı.

Bu qaynaşmadan azca aralı, gedişli-gəlişli göyərtədə dayanıb tanışlarımdan biri ilə söhbət edirdim, elə bu vaxt yanımızda fotoaparatin işığı iki-üç dəfə yanıb gözlərimizi qamaşdırıcı: görünür, sərnişinlərdən kimsə yola düşməzdən qabaq müşahibə verir və onun şəklini çəkirdilər. Dostum o tərəfə baxıb gülümşədi.

– Nadir tapıntılardan biri sizin gəmidə gedir – Çentovиç.

Üz-gözümü qırışdırıb, bu sözlərdən heç nə anlamadığımı gördükdə əlavə etdi:

– Mirko Çentoviç – şahmat üzrə dünya çempionu. Şərqdən-qərbə bütün Amerikada turnir oyunları ilə ad çıxarıb, indi də yeni qələbələr ardınca Argentinaya gedir.

Bu cavan dünya çempionunu, hətta onun sürətli yüksəlişi ilə bağlı bəzi xirdalıqları, doğrudan da, xatırladım; mənə nisbətən daha diqqətli qəzet oxucusu olan dostum bu məlumatı bir sırə lətifələrlə tamamlaşdı. Çentoviç, təqribən, bir il qabaq bir göz qırpmında özünü şahmat sənətinin Alyoxin, Kapablanka, Tartakover, Lasker, Boqolyubov kimi adlı-sanlı ustaları ilə yanaşı qoymuşdu. Yeddiyəşli vunderkind Reçevskinin 1922-ci ildə Nyu-Yorkda keçirilən şahmat turnirindəki çıxışından bu yana, tamam naməlum bir adamın belə adlı-sanlı aləmə gəlişi bu cür ümumi maraq doğurmadı. Çünkü Çentoviçin intellektual səviyyəsi, belə gözqamaşdırıcı karyeranı əvvəlcədən söyləməyə heç cür əsas vermirdi.

Tezliklə aləmə bəlli olmuşdu ki, bu şahmat ustası ömrü boyu hər hansı bir dildə bircə cümləni də səhv-siz yaza bilmirmiş, ondan zəhləsi gedən peşədaşlarından birinin açıq lağa qoyduğu kimi, “onun savadsızlığı bütün sahələrdə özünü göstərirdi”. Atası çox kasib cənub slavyanlarından biriydi və Dunayda gəmiçilik edirdi, taxıldışyan buxar gəmisi gecənin birində onun xirdaca barjını altına alıb xincimlayandan sonra göz-

dən-könüldən iraq bir kəndin keşisinin on iki yaşılı oğlana rəhmi gəlmış və onu öz himayəsinə götürmüştü, canlara dəyən həmin keşiş bütün gücünü sərf edib bu qaradınməz, tənbəl, küt uşağın kənd məktəbində öyrəniib çatdırıa bilmədiklərini evdə ona başa salmağa çalışmışdı.

Lakin bütün cidd-cəhd'lər nəticəsiz qalırdı. Mirko yüz dəfə izah olunan yazı işarələrinə gözünü bərəldib yad bir şeyə baxan kimi baxırdı; ən adı tədris materialı da onun ləng işləyən kəlləsinə girmək istəmirdi. Hesab dərsi gələndə bu on dörd yaşılı uşaq hələ də barmaqlarını işə salırdı, qəzet, kitab oxumaq isə onun üçün bir cəhənnəm əzabı idi. Bununla belə, Mirkoya nə höcət demək olardı, nə də ki, tərs. Ona tapşırılan işi canla-başa yerinə yetirərdi: su daşıyar, odun doğrayar, çöl işlərinə kömək edər, mətbəxi yiğisdirardi, adamı cinləndirən ləngliklə işləsə də, başını aşağı salıb, tələb olunan hər şeyi yerinə yetirərdi. Bu əziz keşisi ən çox təbdən çıxaran şey həmin kütbaş gədənin ümumi biganəliyi idi. Xüsusi tapşırıq olmadan heç nə eləməzdi, heç vaxt sual verməzdi, başqa oğlanlarla oynamazdı, yuxarıdan aydın göstəriş olmasa, heç özünə məşğuliyət də tapmazdı; ev işlərini yerinə yetirən kimi gözləri ni döyüb otaqda oturur, matdım-matdım, boş-boşuna yan-yörəsinə baxınardı, elə bil örüşdəki qoyun idi, ətrafında baş verənlərə qəti maraq göstərməzdi. Keşiş

axşamlar uzun kəndli çubuğunu sümürə-sümüre jan-darm vaxmistrı¹ ilə özünün növbəti üç şahmat partiyasını oynayanda bu sarışın oğlan onların yanında çömbəlib ağır kirpiklərini yuxarı qaldırıar, mürgülü gözləri ilə biganə-biganə damalı taxtaya tamaşa edərdi.

Qış axşamlarının birində, hər iki qərib üz-üzə oturub gündəlik partiyalarına aludə olanda, kənd yolundan gələn kirşənin zinqirov səsləri sürətlə yaxınlaşmaqdı. Qardan papağının rəngi görünməyən kəndli tələsik özünü içəri təpib bildirdi ki, arvadı ölüm ayağındadır, qoy keşiş bacardıqca tələssin, yoxsa qadının son nəfəsinə yetişə bilməz. Keşiş tərəddüd etmədən onunla çıxdı. Hələ pivəsini içib qurtarmamış vaxmistr gethagetdə özünə bir çubuq da yandırdı; ağır, uzunboğaz çəkmələrini geyməyə hazırlaşırkı ki, birdən Mirkonun baxışlarının şahmat taxtasına sancıldığını gördü.

– Hə, davam etdirmək istəyirsən? – deyə onunla məzələndi. Tam əmin idi ki, bu mürgülü oğlanın taxtanın üstündəki bircə daşın da gedisindən xəbəri yoxdur. Oğlan ürkək-ürkək baxdı, sonra başı ilə razılığını bildirib keşisin yerinə əyləşdi. On dörd gedisindən sonra vaxmistr tar-mar oldu, etiraf etdi ki, o, nəzərdən qaçırıldığı, diqqətsiz bir gedisə görə uduzmayıb. Mirko ikinci oyunda da xoruzunu qoltuğuna verdi.

1 Vaxmistr – kiçik zabit rütbəsi – Red.



– Valaam eşşəyi! – geriyə qayıtmış keşiş heyrətlə qışqırdı, Bibliyadan o qədər də xəbəri olmayan vaxmistrə izah etməyə başladı ki, iki min il qabaq belə bir möcüzə baş verib: lal bir canlı qəflətən dil açıb alım olub. Gecədən keçməyinə baxmayaraq, keşiş özünü saxlaya bilmədi, kəmsavad köməkçisi ilə yarısa qوشdu. Mirko onu da asanlıqla uddu. Dönmədən, ağır-ağır, inamlı oynayındı, iri alnını, bircə dəfə də olsun, taxtadan qaldırmırıldı. Yenilməz bir inamlı oynayındı; sonrakı günlər nə vaxmistr, nə də ki, keşiş bircə oyunu belə uda bilmədilər. Öz yetirməsinin adı kütlüyünə hamidan çox bələd olan keşisi ciddi bir maraq götürdü ki, bu birtərəfli qəribə istedad çətin sınağa duruş gətirə bilərmi? Mirkonu adam içində çıxarmaq üçün onun pırılı, küləş kimi sapsarı saçlarını kənd dəlləyinə düzəldirəndən sonra keşiş oğlanı kirşəyə mindirib qonşuluqdakı balaca şəhərə yollandı; buradakı baş meydanda bir qəhvəxana vardi, şahmatsevərlər də orada bir kuncə çekilib oynayırdılar. Özü onlarla heç cür bacara bilmirdi. Əynində qoyun dərisindən köhnə kürk, ayaqlarında uzunboğaz çəkmə olan on beş yaşlı sarısaç, alyanaq oğlanı keşiş sürüyə-sürüyə qəhvəxanaya salanda, oğlan da ürkək baxışlarını yerə dikib yalnız-yalnız kuncə qışılarda yayxanıb oturmuş adamların sıfətində, azca da olsa, heyrət işaretini görünmədi, xeyli keçəndən sonra isə onu yanlarına

çağırdılar. Mirko birinci oyunu uduzdu, çünkü indiyə qədər öz keşşinin oyununda Siciliya açılışını (debütünü) görməmişdi. İkinci oyunu ən yaxşı şahmatçıyla heç-heçə qurtardı, üçüncüdən, dördüncüdən sonra hamını sıradan çıxardı.

Cənub slavyanlarının xirdaca əyalət şəhərlərinin birində heç də hər gün səs-küyə səbəb olan hadisələr baş vermir, ona görə də kəndçi çempionun birinci çıxışı buraya toplaşan ad-san sahibləri üçün o saatca sensasiyaya çevrildi. Yekdilliklə qərara alındı ki, bu möcüzəli oğlan sabaha kimi mütləq şəhərdə qalsın, şahmat klubunun digər üzvlərini də bir yerə yişsinlar, ilk növbədə də, şahmat dəlisi qocaman qraf Zimçi bu vəziyyətlə bağlı xəbərdar etsinlər. Tamam yeni bir vüqarla öz yetirməsinə baxan, lakin bu tapıntıdan irəli gələn sevinçi vəzifə borcuna, hər bazar keçirdiyi Allah ibadətinə qurban vermək istəməyən keşş bildirdi ki, növbəti sınaq üçün Mirkonu qoyub gedə bilər. Çentoviçi şahmat klubunun hesabına mehmanxanaya yerləşdirildilər və o, sifonlu ayaqyolunun nə olduğunu ilk dəfə həmin axşam gördü. Səhərisi, ilkindi üstü şahmat otağı ağızınacan dolmuşdu. Yerindən qımdanmadan dörd saat taxta arxasında oturan Mirko bircə kəlmə kəsmədən, başını qaldırıb kimsəyə bircə dəfə baxmadan oyunçuları bir-bir udub sıradan çıxarırdı; axırda təklif olundu ki, “eynivaxtı” oyun keçirsinlər. Bu kəmsavadı birtəhər

başa salana qədər ki, eynivaxtlı oyunda o, təkbaşına müxtəlif oyunçularla mübarizə aparmalı olacaq, aradan xeyli vaxt keçdi. Lakin Mirko qaydanı başa düşcək işə girdi, ağır, cırıltılı çəkmələri ilə tənbəl-tənbəl bir masadan o birisinə keçirdi və axırda səkkiz oyundan yeddisini uddu.

Böyük məşvərət başlandı. Bu yeni çempionun sözün ciddi anlamında şəhərlə heç bir bağlılığı olmasada, yerliçilik hissi, milli qürur əməlli-başlı alovlanmışdı. Varlığı indiyə kimi dünya xəritəsində o qədər də ciddi qəbul olunmayan balaca bir şəhər, bəlkə, nəhayət, birinci dəfə özünə şan-şöhrət gətirəcək, dünyaya məşhur bir adam bəxş edəcəkdi. Ayrı vaxtlar qarnizonun kabaresi üçün şansonye və qadın müğənniləri tapmaqda vasitəcilik edən Koller adlı bir məmür bildirdi ki, əvvəlcədən birillik ödəniş edilsə, bu cavan oğlana Vyanada, onun tanıldığı əla ustalardan birinin yanında şahmat sənətinin sırlarını öyrətmək olar. Altmış il boyunca hər gün şahmat oynamış, amma bu cür qəribə rəqibə rast gəlməyən qraf Zimçiç o dəqiqə haqq-hesab elədi. Gəmiçi oğlunun heyrətli yüksəlişi həmin günlə başladı.

Yarım ildən sonra Mirko şahmat texnikasının bütün sırlarınə bələd oldu, lakin sonralar peşəkar dairələrdə tez-tez üzə çıxan və lağa səbəb olan qəribə məhdudluğunu dəf edə bilmədi, çünki Çentoviç, bircə partiya-

nı da olsun, əzbərdən, ya da peşəkarların dediyi kimi, “gözübağlı” oynamağı bacarmırıldı. Şahmat xanalarını fantaziyanın sonsuz kəhkəşanında canlandırmaq bacarığı onda yoxuydu. Altmış dörd xanadan, otuz iki fiqurdan ibarət ağlı-qaralı dördkünc taxta gərək həmişə gözünün qabağında olaydı; lap dünya şöhrətinə yetişdiyi çağlarda da həmişə özü ilə qatlanan cib şahmatı gəzdirərdi ki, çempionatda oynanılan partiyalardan birini bərpa edəndə, ya da hər hansı bir problemi həll etmək istəyəndə vəziyyəti gözü önündə canlandırma bilisin. Özlüyündə xırda sayılan bu çatışmazlıq təxəyyül gücünün kəmliyindən xəbər verirdi və görkəmli bir virtuoz, ya da dirijorun önündə partitura olmadan ifa edə bilməməsi musiqiçilər arasında necə dedi-qoduya səbəb olursa, bu da dar çərçivədə canlı mübahisələr yaradırı. Lakin bu qəribə xasiyyət Mirkonun ecazkar yüksəlişinə heç də maneçilik etmirdi. Hələ on yeddi yaşını keçəndə bir qalaq şahmat mükafatı qazanmışdı, on səkkiz yaşında Macarıstan çempionu, iyirmisində isə artıq dünya çempionu olmuşdu. Napoleon pəndəm Kutuzova, Hannibal da Fabi Kunktatora (tarixçi Livinin yazdığını görə, o da Mirko kimi uşaqlığında əzginlikdən və kütlükdən əziyyət çəkirmiş) təslim olduğu kimi, ən cəsur çempionlar da – özü də intellektual bacarığına, fantaziyasına, cəsurluğuna görə ondan qat-qat üstün – onun ardıcıl, soyuq məntiqinin qarşısında diz çökürdülər.